

Ey ürəklərin fatehi, qəlblərin duyğusu, bəzən düşüncələrin qonağı, bəzən göz yaşı, bəzən adama ən yaxın, bəzənsə çox uzaq olan insan... Sairmi deyim sənə, şeirmi deyim sənə, duyğuların özümü, düşüncələrin sözümü deyim sənə?.. Hansını deyim ki, o duyğulu misraların müəllifini tapım. Hansından bəhs edim ki, insanı bu qədər düşüncələrə qərq edən, özündən alib aparın, xəyallara qonaq edən, xəyallardan yola salıb həyatın min yox, min bir üzünü-özünü göstərən müəllifi tapım. Hansını deyim, hansını? Tapa bilmirəm.

Bu ad qarşısında-Ramiz Rövşən qarşısında əslində mən kimi məm ki, onu axtarıb tapa da bilməm. Buna görə də ələcəsiz qalıram və çarəni onda görürəm ki, kaşki, bu şəhərdə üz-üzə gələk. Bəlkə bu an tapa bilerəm o müəllifi- Ramiz Rövşəni. Şeirlərində döyünen ürəyi, misralarında gəzen nefəsi, misraları bənd edən sözleri, bu sözləri beyindən alib sətirleşdirən əlləri bir insanın Allahın bəxş etdiyi cismədə necə gedirdiyini görə bilerəm. Axi o da milyonların biridir, təbii ki, cismən, mənənse o, milyonların təkidi.

Bilmək istəyirəm, bu boyda dünyani, dünyanın içindəki ayrı-ayrı dünyaları, həyatları necə siğdırır o bədənə? Ona o qədər suallarım var ki... İlk görüşdə elə "Ayriılıq"dan başlayaram, adamlı dolu sağımızdan-solumuzdan, qol-qola kişilərdən, qadılardan danışaram. Özündən xəbersiz ömründə min yol özünü ödürünen adamlardan danışaram. Soruşaram şairən ki, bu həyatların içərisinə necə yol tapdin? Bəli, yaşaya-yasaya özünü ödürünen, öle-ölə yaşayan, minlərcə ölüb bir dəfə dirilən və daha bir də öle bilməyən insanların duyğularını necə hiss etdin?

Elə ilk görüşümüzdəcə "Ayriılıq"dan danışaram. Minlərlə birləşdə, lakin ayrı olanlardan danışaram:

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşlıq biz.

Bəlkə bu dünyada
on-on beş il yox,

Min il bundan qabaq ayrılmışq biz.

Yox, şair, ayırsaq da, bir yerdəyik bəzən ömrüllük. "Qara palṭarlı qadan" a چəvriləndək. Kişilərin qorxağı var, igidi var, deyirsən. Lakin dənə nələri, nələri var, bunnları da bilməmiş deyilsən. Bu ayrıılıqları yarananlar, min yox, min bir yalanlıllar, aldadınlar, sərxaşlar, dünən "seviriş" deyənlər, bu gün "sən kimsən" söyləyənlər var. Saçları heç tumar görməyən, ruhu da, qəlbə də çoxdan gömülülmüş qadınlar isə bəli, bu son ayrılıqda yene ağlayır. Sənə:

Yeri-eri,qara palṭarlı qadın,
Kiri-kiri,qara palṭarlı qadın.

Bu qəbir də min qəbirdən birlərdir.

Baş daşımı bəsdir basdırın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

-deməkdə ne qədər haqlısan, şair. Çünkü sənin hamidan fərqli gördüyü, duydügen, hiss etdiyin bu heyatda birlikdə olanlar var ki, lap başdan ayrıdlılar. Dünənki sevgidən əsər-eləmət qalmayanda isə ürək sənə bu sətirləri piçildiyir:

Bilmirəm mən səni
haçan, harda itirdim?
Yağış yudu,
yoxsa ki, külək apardı sən?
Bu sevgi nağlınlı
mən biryolluq bitirdim,
Axtarmıram -
axtarsam, yəqin, tapardım səni.


Dünyada bircə qorxum
səni itirmək idi,
Sən yoxsan -
bu dünyada daha mənə qorxu yox.

Sonradan acı çəkib onun yoxluğundan hər şeyi şikəst hesab et-sən də, saatının əqrəbini itirsən də, çaynikinin qulpunu yox görsən də, pencəyinin etəyi yel vurdurca yellənə də, pencəyinin sonuncu düyməsini qopmuş kimi hiss et-sən də, o, çoxdan sovulmuş ağacın üstündəki ən sonuncu, ən şirin meyvəsiték qopanda, artıq gec olur, bəli, gec. Çünkü bütün bu yoxluqlara özümüz fərman veririk. Sonrakı peşmənciliq duyğuları isə sonradan heç nəyi qaytarırm.

Kaşki bu şəhərdə üz-üzə gələrdik, şair. Həqiqətən çox vaxt duyğularımız deyir ki, "Analar aldatdı bizi". Soruşardım, sənidəmi anan aldadı? Yəqin cavabında bu misraları eşidərdim:

Şirin-şirin yuxudadıq,
Bir zəlim oyadı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtimizin sorağına,
Qatdı bizi qabağına,
Əlinde oynatdı bizi.
Biz ki yol nedə bilmezdiq,
Biz ki öl nedə bilmezdiq,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi

Kaş ki, bu şaharda üz-üzə galək....



Bu cavabdan sonra deyərəm ki, bəlkə bu dünyani yenidən quraq. Yağış yusun, gün qurutsun bu yerləri, bu göyləri, bu dünyada çox şəyərli yağış yusun, gün qurutsun. Hətta gözümüzün yaşını da, bağırmızın başını da, qəbrimizin daşını da yağış yusun, gün qurutsun.

Gələnini, gedənini, bələyini, kefənini, bu dünyyanın öz kefini yağış yusun, gün qurutsun. Yeni bir dünya açın qarşımızda. Pak, təmiz bir dünya. Elə bir dünya ki, təondan gileyənməyək, şair. Mümkünmü deyəcəksən, yoxsa başını bulayıb:

Keçir öz qanına batan adam-lar,

Bir də ki, qan hanı?
Qan axı yoxdu.

Həm günahkardı dünyada,
amma

Dünyada heç kəsin günahı yoxdu.

Halal yolumuzu dəyişib,
nəsə

Çaşmışlıq, bir özgə yoldan get-

mişik.

Bəlkə min il qabaq səhv düşüb

nəsə,

Minillik bir səhvə
qurban getmişik.

Bu cavaba mən də belə cavab verərəm ki, gəlin bu dünyani yenidən quraq. Axi özünüz deyirsiniz ki:

...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də

Yağış yuyur, gün qurudur...

Kaşki bu şəhərdə üz-üzə gələrdik. Soruşardım, həyati hər birmizdən fərqli, yeni olduğu kimi, yaxşılıarı, pisləriyle, doğruları, yalanlarıyla görməyi bacaran, onları fələvi, həm də ülvı hissələrə qələmə alan, söz-söz sıralayan, kiminin sadəcə gülüşlə, kiminin hissələrə, həm də günərlə təsirindən çıxa bilmədiyi hissələrə qarşılılığı bu misralar onun qəlbini çox incidibmi? Axi hər kəs baxır, lakin görmür. Bu gördükleri ilə misralanan, bəndlənən şeirləri şairimin qəlbine yüklü-yük üstüne yiğmirmi? Neçə qaldırıb bu yükü, həm də illərdir, bunu bilmək istərdim.

Bir vaxtlar heç başa düşülməyən, yox, bəlkə də görə bilməyənlerin gördüklerini duyğularının qanadına düzən və bu qeyri-adı ya-

radiciliqlə feqlənməsi ilə çəkilebilməyen şairin bu gün her misrası duyğu çələngi, acı da olsa, həqiqət, həyatın əsl üzü, reallıqdır. Məhz elə bu səbəbdən onu sevirik. Sadəcə onu dinləməklə həyati görə bilirik. Bu həyatdakı reallıqları, gerçeklikləri görə bilirik. Bu gün haqqında danişilan sabahı görürük. Sevginin, məhəbbətin gözəlliyyini, ayrılığın acısını, "sevgi" adlı dünyadan bütün çılpaqlığını görə bilirik.

Kaşki bu şəhərdə üz-üzə gələbilərdik. Soruşardım şairdən ki, necə bacarırsan adamı ağlatmayı, günlərlə düşündürməyi? Bəlkə

şeirlərini hər kəsin səsindən qat-qat çox sevdiyimiz öz səsinlə dillətməklə buna nail olursan? Bilmirəm, hansıdır. Lakin sənə qarşı hər kəsin içinde bunun olduğunu eminəm:

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Bəli, sevilirsən, çox sevilirsən, şairim. Tek qar üstündə yem axtaran quş kimi yox, hər kəsin dərdinin dərmanı olduğun üçün sevilirsən. Ağladıb üzəkləri boşaltmağı bacarmağıylı sevilirsən. Düşündürdüğün üçün sevilirsən. Hər kəsin görmədiyi həzin misralarla duyğulara təmas etdirməklə sevilirsən

O şair ki, qəlbərin şairidir, qəlbədə də yaşayacaqdır. Dünya var olduqca yaşayacaqdır. Kaşki bu şəhərdə üz-üzə gələrdik. Deyərdim, şair, ad günün mühərrik, şair. 76 yaş nədir ki? Biz səni 100 yaşlı görmek istərdik. Səndən yəni-yəni şeirlər dinləmək istərdik. Şəxsən mən, ömrümdən kəsib sənə vermək istərdim. Və sənin dilinlə deyədim:

Məndən əziz kimin varsa,
Sev, amma unutma məni...

Unutmaq olarmı səni, şair, Səni unutmaq günahdır. Allah bu günahdan qorusun bizi...

Mətanət Məmmədova